

“ƏMRAHBANK”
Açıq Səhmdar
Kommersiya Bankı

31 dekabr 2006-ci il tarixinə bitən il üzrə

Maliyyə Hesabatları və
Müstəqil Auditor Rəyi

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

MÜNDƏRİCAT

	Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT	1
MÜSTƏQİL AUDİTOR RƏYİ	2-3
31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Mənfəət və zərər haqqında hesabat	4
Balans	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7-8
Maliyyə hesabatlarına qeydlər	9-42

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT

Müstəqil auditor hesabatının 2-ci və 3-cü səhifələrində yerləşdirilmiş müstəqil auditor rəyində şərh olunan müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Əmrahbank Açıq Səhmdar Kommersiya Bankının ("Bank") maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Bankın 31 dekabr 2006-cı il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə bitən il üzrə nağd vəsaitlərinin hərəkətini və kapitalda dəyişikliklər hesabatını düzgün əks etdirən və Maliyyə Hesabatının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olan maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara cavabdehdir:

- Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl surətdə tətbiqinə;
- Ədalətli və düzgün mühakimələrin və qiymətləndirmələrin aparılmasına;
- Maliyyə hesabatlarında açıqlanmış və izah edilmiş hər hansı mühüm kənarlaşmaların MHBS-in tələblərinə uyğunluğuna; və
- Bankın təxmin edilə bilən dövr ərzində öz fəaliyyətini davam etdirməsi mümkün olmayana qədər maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:

- Bankda effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına;
- Bankın maliyyə vəziyyətini hər zaman dəqiq açıqlayan və Bankın maliyyə hesabatlarının MHBS-in tələblərinə uyğun olduğuna təminat verən mühasibat yazılışlarının hər zaman dəqiq və düzgün saxlanılmasına;
- Mühasibat yazılışlarının Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu qaydalarına uyğun aparılmasına;
- Bankın aktivlərinin mühafizə edilməsi üçün mümkün tədbirlərin görülməsinə; və
- Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına.

31 dekabr 2006-cı il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması 6 iyun 2007-ci il tarixdə İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.

İdarə Heyəti tərəfindən

Sədr

6 iyun 2007-ci il

Baş mühasib

6 iyun 2007-ci il

MÜSTƏQİL AUDİTOR RƏYİ

“Əmrahbank” Açıq Səhmdar Kommersiya Bankının Səhmdarlarına və İdarə Heyətinə:

Maliyyə hesabatları

Biz “Əmrahbank” Açıq Səhmdar Kommersiya Bankının 31 dekabr 2006-cı il tarixinə hazırlanmış balansdan, həmin tarixə bitən il üzrə mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər haqqında hesabatlardan ibarət olan maliyyə hesabatlarının, əsas mühasibat uçotu siyasətləri üzrə icmalın və digər izahlı qeydlərin auditini apardıq.

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti

Bankın rəhbərliyi Maliyyə Hesabatının Beynəlxalq Standartları əsasında maliyyə hesabatlarının hazırlanmasına və ədalətli təqdimatına görə cavabdehdir. Rəhbərliyin məsul olduğu vəzifələrə aşağıdakılar daxildir: maliyyə hesabatlarının saxtalaşdırmadan və hər hansı mühüm təhriflərə yol vermədən hazırlanması və ədalətli təqdimatına uyğun daxili nəzarətin planlaşdırılması, tətbiqi və saxlanılması; müvafiq mühasibat uçotu siyasətlərinin seçilməsi və tətbiqi; və şəraitə müvafiq mühasibat qiymətləndirmələrinin aparılması.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız auditin nəticəsinə əsaslanaraq Bankın maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirdik. Həmin standartlar tələb edir ki, biz etik tələbləri yerinə yetirməklə yoxlamanın aparılmasını elə planlaşdıraraq və həyata keçirərək ki, maliyyə hesabatlarında əks etdirilən məlumatlarda əhəmiyyətli səhvlərin olmamasına kifayət qədər əmin olaq.

Audit zamanı maliyyə hesabatlarında əks etdirilən məbləğlər və açıqlamalar üzrə sübutların təsdiq edilməsi üçün prosedurlar aparılır. Prosedurlar auditorun qərarından, o cümlədən maliyyə hesabatlarında səhv və saxtakarlıqla bağlı mühüm risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Həmin risk qiymətləndirmələrini apararkən, auditorun məqsədi təşkilatın daxili nəzarət sisteminin effektivliyi haqqında rəy vermək deyil, şəraitə müvafiq audit prosedurlarının planlaşdırılması üçün təşkilat tərəfindən maliyyə hesabatlarının hazırlanması və ədalətli təqdimatının daxili nəzarət sisteminə uyğunluğunu nəzərdən keçirməkdir.

Audit yoxlamasına həmçinin Bankın rəhbərliyi tərəfindən tətbiq edilmiş mühasibat uçotu siyasətlərinin və aparılmış mühasibat hesablamalarının müvafiqliyinin, eləcə də ümumi maliyyə hesabatları təqdimatının qiymətləndirilməsi daxildir.

İnanırıq ki, əldə etdiyimiz audit sübutu audit rəyi vermək üçün əsasla təmin edəcək dərəcədə qənaətbəxş və müvafiqdir.

Rəy

Bizim rəyimizə görə, bu maliyyə hesabatları 31 dekabr 2006-cı il tarixinə “Əmrahbank” Açıq Səhmdar Kommersiya Bankının maliyyə vəziyyətini, həmin tarixdə bitən il üzrə fəaliyyət nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli hallarda düzgün və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun əks etdirir.

6 iyun 2007-ci il

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT
(Yeni Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Faiz gəlirləri	4, 21	4,267,580	2,917,771
Faiz xərcləri	4, 21	(1,668,167)	(1,188,058)
FAİZ HESABLANAN AKTİVLƏR ÜZRƏ EHTİMAL OLUNAN ZƏRƏRLƏR ÜÇÜN EHTİYATIN YARADILMASINDAN ƏVVƏL XALIS FAİZ GƏLİRLƏRİ		2,599,413	1,729,713
Faiz hesablanan aktivlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat	5, 21	(1,148,430)	(1,312,347)
XALIS FAİZ GƏLİRİ		1,450,983	417,366
Xarici valyuta əməliyyatları üzrə xalis (zərər)/gəlir	6	(56,793)	103,648
Haqq və komissiya gəlirləri	7	1,816,404	1,454,530
Haqq və komissiya xərcləri	7	(201,036)	(316,521)
Sair gəlirlər		5,853	6,701
XALIS QEYRİ-FAİZ GƏLİRLƏRİ		1,564,428	1,248,358
ƏMƏLİYYAT GƏLİRLƏRİ		3,015,411	1,665,724
ƏMƏLİYYAT XƏRCLƏRİ	8, 21	(1,697,193)	(965,400)
ƏMƏLİYYAT MƏNFƏƏTİ		1,318,218	700,324
Digər əməliyyatlar üzrə ehtimal olunan zərərlər üçün ehtiyatın bərpası	5	(204,617)	(12,536)
MƏNFƏƏT VERGİSİNDƏN ƏVVƏL MƏNFƏƏT		1,113,601	687,788
Mənfəət vergisi xərcləri	9	(242,552)	(171,179)
XALIS MƏNFƏƏT		871,049	516,609
HƏR SƏHM ÜZRƏ MƏNFƏƏT	10	21.10	16.25

İdarə Heyəti tərəfindən

Sədr

6 iyun 2007-ci il

Baş mühasib

6 iyun 2007-ci il

9-42-ci səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2 və 3-cü səhifələrdə təqdim olunmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ
BALANS

(Yeni Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
AKTİVLƏR:			
Nağd pul və Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	11	4,501,169	3,478,648
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	12	706,704	824,730
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər və avanslar	13, 21	23,641,898	14,389,769
Yığılmış köhnəlmə və amortizasiya çıxılmaqla, əsas vəsaitlər və qeyri-maddi aktivlər	14	269,341	248,346
Satış üçün nəzərdə tutulan investisiyalar		200,000	-
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, sair aktivlər	15	78,887	146,395
CƏMİ AKTİVLƏR		29,397,999	19,087,888
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	16	3,991,987	3,202,976
Müştəri hesabları	17, 21	16,468,237	11,204,719
Cari mənfəət vergisi öhdəlikləri		160,444	3,736
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	9	8,362	26,254
Digər öhdəliklər	18	365,245	77,528
Cəmi öhdəliklər		20,994,275	14,515,213
KAPİTAL:			
Səhmdar kapitalı	19	6,779,600	3,819,600
Bölüşdürülməmiş mənfəət		1,624,124	753,075
Cəmi kapital		8,403,724	4,572,675
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		29,397,999	19,087,888

İdarə Heyəti tərəfindən

Sədr

6 iyun 2007-ci il

Baş mühasib

6 iyun 2007-ci il

9-42-ci səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2 və 3-cü səhifələrdə təqdim olunmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT (Yeni Azərbaycan Manatı ilə)

	Səhmdar kapitalı	(Yığılmış zərər)/bölüşdür ülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2004-cü il	2,779,600	236,466	3,016,066
Səhmdar kapitalında artım	1,040,000	-	1,040,000
Xalis mənfəət	-	516,609	516,609
31 dekabr 2005-ci il	3,819,600	753,075	4,572,675
Səhmdar kapitalında artım	2,960,000	-	2,960,000
Xalis mənfəət	-	871,049	871,049
31 dekabr 2006-cı il	6,779,600	1,624,124	8,403,724

İdarə Heyəti tərəfindən

Sədr

6 iyun 2007-ci il

Baş mühasib

6 iyun 2007-ci il

9-42-ci səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2 və 3-cü səhifələrdə təqdim olunmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(Yeni Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Mənfəət vergisindən əvvəl mənfəət		1,113,601	687,788
Düzəlişlər:			
Müştərilərə və banklara verilmiş kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat	5	1,148,430	1,312,347
Digər zərərlər və öhdəliklər üzrə zərərlər üçün ehtiyat	5	204,617	12,426
Əsas və qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri	8	88,569	43,574
Xarici valyuta məzənnəsində dəyişikliklərdən yaranan xalis realizə olunmayan zərər/(gəlir)	6	84,053	(5,347)
Hesablama üsulu ilə göstərilmiş faizlərdə xalis dəyişiklik		(20,286)	(84,600)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən yaranan nağd pul vəsaitləri		2,618,984	1,966,188
Əməliyyat aktivlərinin (artması)/azalması:			
Azərbaycan Respublikasının Milli Bankında məcburi ehtiyat depoziti		(618,399)	(804,400)
Banklara verilmiş kreditlər və avanslar		(90,694)	(124,600)
Müştərilərə verilmiş kreditlər və avanslar		(10,795,777)	(4,925,800)
Sair aktivlər		11,346	(12,400)
Əməliyyat öhdəliklərinin artması			
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar		800,584	572,800
Müştəri hesabları		5,729,462	2,487,000
Sair öhdəliklər		130,882	17,400
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən yaranan nağd pul vəsaitlərinin (məxarici)/mədaxili		(2,213,612)	(823,812)
Ödənilmiş mənfəət vergisi		(103,736)	(120,600)
Əməliyyat fəaliyyətindən yaranan xalis nağd pul vəsaitlərinin məxarici		(2,317,348)	(944,412)
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması	14	(109,564)	(124,800)
Əlaqəli müəssisələrə investisiyaların satışı/(alışı)		(200,000)	-
İnvestisiya fəaliyyətindən yaranan xalis nağd pul vəsaitlərinin məxarici		(309,564)	(124,800)

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (Yeni Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
MALİYYƏ FƏALİYYƏTİNDƏN YARANAN NAĞD PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Adi səhmdar kapitalın buraxılması		2,960,000	1,040,000
Maliyyə fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin mədaxili		2,960,000	1,040,000
<i>Nağd pul vəsaitlərinə və pul vəsaitlərinin ekvivalentlərinə xarici valyuta məzənnəsindəki dəyişikliklərin təsiri</i>		(118,268)	(81,740)
NAĞD PUL VƏ ONA BƏRABƏR TUTULAN VƏSAİTLƏRDƏ XALIS ARTIM / (AZALMA)		214,820	(110,952)
NAĞD PUL VƏ ONA BƏRABƏR TUTULAN VƏSAİTLƏR, ilin əvvəlinə	11	2,715,448	2,826,400
NAĞD PUL VƏ ONA BƏRABƏR TUTULAN VƏSAİTLƏR, ilin sonuna	11	2,930,268	2,715,448

31 dekabr 2006-cı il tarixində bitən il ərzində Bank tərəfindən nağd şəkildə qəbul edilmiş və ödənilmiş faiz məbləğləri müvafiq olaraq 4,203,851 AZN və 1,624,723 AZN təşkil etmişdir.

31 dekabr 2005-ci il tarixində bitən il ərzində Bank tərəfindən nağd şəkildə qəbul edilmiş və ödənilmiş faiz məbləğləri isə müvafiq olaraq 2,724,800 AZN və 1,079,600 AZN təşkil etmişdir.

İdarə Heyəti tərəfindən

Sədr

6 iyun 2007-ci il

Baş mühasib

6 iyun 2007-ci il

9-42-ci səhifələrdə verilmiş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir. Müstəqil Auditor Rəyi 2 və 3-cü səhifələrdə təqdim olunmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)**

1. BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

“Əmrahbank” Məhdud Məsuliyyətli Kommersiya Bankı (“Bank”) təsis olunma haqqında müqaviləyə uyğun olaraq 1 dekabr 1993-cü ildə yaradılmış və 28 dekabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Milli Bankında qeydiyyatdan keçmişdir. 14 iyul 2004-cü il tarixdə Bank özünün hüquqi statusunu Məhdud Məsuliyyətli Kommersiya Bankından Açıq Səhmdar Kommersiya Bankına dəyişdirmişdir. Dövlət qeydiyyatından keçmiş ünvanı Nizami küçəsi 111, AZ 1000, Bakı, Azərbaycan. Bank Azərbaycan Respublikasının Milli Bankı (“ARMB”) tərəfindən tənzimlənir və 171 sayılı ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. Bankın əsas biznes fəaliyyətləri kommersiya əməliyyatlarından və ayrı-ayrı bank əməliyyatlarından ibarətdir. 31 dekabr 2006-cı il tarixinə Bankın Azərbaycanda 18 filialı olmuşdur.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə aşağıdakı fiziki şəxslər Bankın səhmdar kapitalında paya malik olmuşlar:

	31 dekabr 2006-cı il Təsisçilərin payı, %	31 dekabr 2005-ci il Təsisçilərin payı, %
İldırımzadə Yunis Əli oğlu	75.14	56.49
İldırımzadə Nazim Əli oğlu	8.02	13.62
İldırımzadə Elza Abbas qızı	9.21	16.35
İldırımzadə Əmrah Yunis oğlu	3.83	6.79
İldırımzadə Xalid Yunis oğlu	3.80	6.75
Cəmi	100.00	100.00

Bu maliyyə hesabatlarının buraxılması 6 iyun 2007-ci il tarixdə İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.

2. TƏQDİMATIN ƏSASLARI

Mühasibat uçotunun əsasları

Bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Şurası (“BMUŞ”) tərəfindən buraxılmış Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (“MHBS”) və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhi Şurası (“BMHŞŞ”) tərəfindən buraxılmış Şərhlərə uyğun hazırlanmışdır. Bu maliyyə hesabatlarındakı məbləğlər, hər hansı digər qeydlər olmadıqda, Yeni Azərbaycan Manatı (“AZN”) ilə ifadə edilmişdir. Bu maliyyə hesabatları “Əsas Vəsaitlər” haqqında 16 sayılı Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (“MUBS”) uyğun olaraq binaların yenidən qiymətləndirmə məbləğləri ilə qiymətləndirilməsi istisna olmaqla, tarixi dəyər prinsipi əsasında hazırlanmışdır.

Bank özünün mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparır. Bu maliyyə hesabatları Azərbaycanın yerli mühasibat yazılışları əsasında hazırlanmış və MHBS-ə uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən, müvafiq maliyyə hesabatında bəzi aktivlərin və öhdəliklərin, gəlirlərin və xərclərin yenidən təsnifləşdirilməsi daxildir.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Bankın rəhbərliyindən maliyyə hesabatlarının MHBS-ə uyğun hazırlanmasında aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə, şərti aktiv və öhdəliklərin maliyyə hesabatlarının tərtib olunduğu tarixdə açıqlanmasına və hesabat dövründə gəlir və xərclərin qeyd alınmış məbləğlərinə təsir edən təxmini hesablamalardan və ehtimallardan istifadə etmək tələb olunur. Faktiki nəticələr həmin təxmini ehtimallardan fərqlənə bilər. Dəyişikliyə xüsusilə həssas olan təxmini hesablamalara ehtimal olunan zərərlər üçün ehtiyatlar və maliyyə alətlərinin ədalətli dəyəri aiddir.

Əsas ehtimallar

Növbəti maliyyə dövrü ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsi riskini yaradan balans hesabatı tarixindəki qeyri müəyyənliyin qiymətləndirilməsi üçün gələcək və digər mühüm mənbələrlə bağlı əsas ehtimallara aşağıdakılar daxildir:

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər	23,641,898	14,389,769
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, satıla bilən investisiyalar	200,000	-

Müştərilərə verilmiş kreditlər və satıla bilən investisiyalar ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla amortizasiya dəyəri/dəyər ilə ölçülür. Ehtimal olunan zərərlər üçün ehtiyatların qiymətləndirilməsi onlarla bağlı ehtimallara əsaslanır. Balans hesabatı tarixinə əsas ehtimalların və qeyri-müəyyənliyin digər mənbələrinin bu qalıqlar üzrə mümkün təsir dərəcəsini müəyyən etmək praktiki baxımdan mümkün deyildir.

Əməliyyat Valyutası

Bu maliyyə hesabatlarında əməliyyat valyutası Yeni Azərbaycan Manatıdır (bundan sonra “AZN”).

3. MÜHASİBAT UÇOTUNUN MÜHÜM PRİNSİPLƏRİ

Konsolidasiyanın əsasları

İcmal maliyyə hesabatları Bankın hər il 31 dekabr tarixinə maliyyə hesabatlarını əks etdirir. Nəzarət o zaman təmin olunur ki, Bank investisiya qoyulan müəssisədən mənfəət etmək məqsədilə maliyyə və əməliyyat qaydalarını tənzimləmək səlahiyyətinə malik olsun.

Alış zamanı, aktivlər və öhdəliklər və ortaq müəssisənin şərti öhdəlikləri alış tarixinə olan ədalətli dəyərlə qeyd edilir. Alınmış xalis aktivlərin ədalətli dəyərlərindən artıq olan hər hansı alış dəyəri gudvil kimi tanınır. Alınmış xalis aktivlərin ədalətli dəyərindən az olan hər hansı alış dəyəri (yəni alış üzrə diskont) alış dövrü üzrə mənfəət və zərər haqqında hesabatın kreditinə yazılır. Azlıqların faizi aktiv və öhdəliklərin tanınmış ədalətli dəyərində azlıqların payı üzrə göstərilir. Daha sonra, azlıqların payından artıq olan azlıqlarına payına aid hər hansı zərərlər ana müəssisənin paylarına qarşı bölüşdürülür.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)**

Ana müəssisənin kapital sahiblərinə aid olan kapital və azlıqların səhmdarlarının payına aid olan xalis gəlirlər müvafiq olaraq balans hesabatında və mənfəət və zərər haqqında hesabatda ayrı-ayrılıqda göstərilir. Ümumi nəzarət altında olan müəssisələrin və bizneslərin birləşməsi üçün ortaq müəssisələrin bütün aktiv və öhdəlikləri ortaq müəssisənin müstəqil MHBS maliyyə hesabatlarına müvafiq olaraq ilkin /ədalətli dəyərlə qiymətləndirilir.

İl ərzində alınmış və ya satılmış ortaq müəssisələrin nəticələri alışın və ya satışın qüvvəyə mindiyi tarixdən etibarən icmal mənfəət və zərər hesabatına müvafiq qaydada daxil edilir.

Lazım gəldikdə, ortaq müəssisələrin maliyyə hesabatlarına düzəlişlər edilir ki, istifadə olunan mühasibat qaydaları ilə Qrup tərəfindən istifadə edilmiş qaydalar uyğun olsun.

Qrup-daxili bütün mühüm əməliyyatlar, qalıqlar, gəlirlər və xərclər konsolidasiya zamanı ləğv edilir.

Maliyyə alətlərinin tanınması və ölçülməsi

Bank maliyyə aktivlərini və öhdəliklərini yalnız o vaxt balansda uçota alır ki, o, maliyyə aləti üzrə müqavilənin tərəfi olur. Maliyyə aktivlərinin və öhdəliklərinin adı qaydada alqı-satqısı Bankın alqı-satqı əməliyyatlarını apardığı tarixdə qeyd olunur. Daha sonra satış tarixi ilə hesablaşma tarixi arasındakı ədalətli dəyərlə ölçüləcək maliyyə alətlərinin adı qaydada alışı alınmış maliyyə alətləri üçün təyin olunan qaydada hesabat olunur.

Maliyyə aktivləri və ya öhdəlikləri ilk olaraq ədalətli dəyər üstəgəl, mənfəət və zərər haqqında hesabatda ədalətli dəyər ilə göstərilmədikdə, alışa birbaşa tətbiq olunan və ya maliyyə aktivlərinin və ya öhdəliklərinin buraxılması üzrə əməliyyat xərcləri məbləğində tanınır. Bu maddələrin daha sonra yenidən qiymətləndirilməsinə dair mühasibat uçotu qaydaları aşağıda açıqlanır.

Nağd pul və ona bərabər tutulan vəsaitlər

Nağd pula və ona bərabər tutulan vəsaitlərə nağd pul, 90 günlük ödəniş müddəti olan Azərbaycan Respublikası Milli Bankındakı müxbir hesablar və müddətli depozit hesablar üzrə məhdudiyyətsiz qalıqlar, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) daxil olan ölkələrdə yerləşən banklara kredit kartları ilə əməliyyatlar üçün depozitlərdən başqa verilmiş və qısa müddət ərzində nağd vəsaitə köçürülməsi mümkün olan avanslar aiddirlər. Nağd pul axınının müəyyənləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası Milli Bankı tərəfindən tələb olunan minimum ehtiyat depoziti onların istifadəsi üzrə mövcud olan məhdudiyyətlər səbəbindən nağd pul vəsaitləri ekvivalentinə daxil edilmir (qeyd 10).

Banklara verilmiş kreditlər və avanslar

Bank işinin normal gedişində digər banklara müxtəlif müddətə avanslar və ya depozitlər verir. Bank tərəfindən sabit ödəniş müddəti ilə verilmiş kreditlər və avanslar daha sonra effektiv faiz metodunu istifadə etməklə diskontlaşdırılmış dəyər ilə qiymətləndirilir. Sabit ödəniş müddəti olmayan kreditlər isə gözlənilən ödəniş müddətinə əsaslanmaqla effektiv faiz metodu ilə hesabat olunur. Kredit təşkilatlarından alınacaq vəsaitlər ehtimal olunan zərər üçün hər hansı ehtiyat çıxılmaqla xalis dəyər ilə hesablanır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər

Bankın ayırdığı kreditlər Bank tərəfindən borcalanın birbaşa pul vəsaitləri ilə təmin edilməsi və ya kredit xəttində iştirakı nəticəsində yaranan maliyyə aktivləridir.

Bank tərəfindən sabit ödəmə müddətləri ilə verilən kreditlər ilk olaraq ədalətli dəyər üstəgəl əməliyyat üzrə aidiyyəti xərclər məbləğində tanınır. Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərində bərabər olmadıqda, məsələn, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə, hesablanmış ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı fərq kreditin ilkin tanınması üzrə zərər kimi qeydə alınır və bu zərərlərin xüsusiyyətinə uyğun olaraq mənfəət və zərər haqqında hesabatda daxil edilir. Daha sonra kreditlər effektiv faiz metodunu istifadə etməklə amortizasiya dəyəri ilə qeydə alınır. Sabit ödəmə müddəti olmayan müştərilərə verilmiş kreditlər gözlənilən ödəmə müddətinə əsaslanmaqla effektiv faiz metodu əsasında uçota alınır. Müştərilərə verilən kreditlər ehtimal olunan zərərlər üçün hər hansı ehtiyatlar çıxılmaqla uçota alınır.

Kreditlərin və avansların silinməsi

Kreditlər və avanslar, girovun Bankın sahibliyinə keçməsi də daxil olmaqla kredit və avanslar ümitsiz borclara çevrildiyi halda, ehtimal olunan zərərlər üçün yaradılmış ehtiyatlardan silinirlər. Kreditlər və avanslar banka ödənilməli məbləğləri toplamaq üçün rəhbərlik tərəfindən bütün mümkün tədbirlər həyata keçirildikdən və Bank bütün mümkün girovları satdıqdan sonra silinir. Yerli qanunvericiliyə əsasən, kreditlər yalnız Səhmdarlar Şurasının qərarı ilə, bəzi hallarda isə məhkəmənin müvafiq qərarı ilə silinə bilər.

Ehtimal olunan zərərlər üçün ehtiyat

Bank maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun qiymətdən düşməsi haqqında obyektiv sübut olduqda maliyyə aktivləri üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar yaradır. Ehtimal olunan zərərlər üçün ehtiyatlar amortizasiya dəyəri ilə qeydə alınan maliyyə aktivləri üçün, zəmanət və girov hesabına bərpa oluna bilən məbləğ daxil olmaqla, gələcəkdə daxil olması gözlənilən nağd pul vəsaitlərinin, maliyyə aktivlərinin ilkin effektiv faiz dərəcəsi əsasında diskontlaşdırılmaqla hesablanan ilkin dəyəri ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir. Əgər növbəti dövr ərzində ehtimal olunan zərərin məbləği azalırsa və həmin azalma qiymətdən düşmə tanındıqdan sonra baş verən hadisə ilə əlaqəli olarsa, əvvəlcə hesablanmış ehtimal olunan zərər ehtiyatı hesabına düzəliş etməklə əks istiqamətdə dəyişir. İlkin dəyər ilə uçota alınan aktivlər üzrə ehtimal olunan zərər ehtiyatı maliyyə aktivinin balans dəyəri ilə oxşar maliyyə aktivlərinin bazardakı cari rentabellik tarifləri əsasında diskontlaşdırılan gələcəkdə daxil olacaq nağd pul vəsaitlərinin ilkin dəyəri arasındakı fərq kimi hesablanır. Bu cür ehtimal olunan zərərlər bərpa edilmir.

Ehtimal olunan zərərlər üçün ehtiyatların müəyyən edilməsi riskə məruz qalan aktivlərin təhlilinə əsaslanır və bu ehtiyatlar rəhbərliyin fikrincə yaranmış itkiləri bərpa etməyə kifayət edən məbləği əks etdirir. Ehtiyatlar ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb edən maliyyə aktivləri üçün risk aktivlərinin fərdi şəkildə qiymətləndirilməsi və ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb etməyən maliyyə aktivləri üçün fərdi və ya birləşmiş qiymətləndirmə nəticəsində yaradılır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Ehtimal olunan zərərlər üçün ehtiyatdakı dəyişiklik mənfəət və zərər haqqında hesabatda göstərilir, ehtimal olunan zərərlər üçün ehtiyatın cəmi isə balans hesabatında göstərilmiş aktivləri ifadə edən rəqəmləri əldə etmək üçün çıxılır. Ehtimal olunan zərər üzrə itkinin baş verməsi haqda nə dərəcədə obyektiv sübutun olduğunu müəyyənləşdirərkən Bankın nəzərdən keçirdiyi faktorlara debitorların və ya emitentlərin likvidliyi, ödəniş etmə qabiliyyəti, biznes və maliyyə riskləri, oxşar aktivlərlə bağlı ödənişlərin gecikdirilməsi dərəcəsi, milli və yerli iqtisadi yönümlər və şəraitlər, girovun və zamanətlərin ədalətli dəyəri daxildir. Bu və digər faktorlar ayrı-ayrılıqda və ya birlikdə maliyyə aktivlərində və ya maliyyə aktivləri qrupunda ehtimal olunan zərərin baş verməsi haqqında obyektiv dəlili əks etdirə bilər.

Nəzərə almaq lazımdır ki, zərərlərin qiymətləndirilməsi rəhbərliyin mühakimələrinə əsaslanır. Müəyyən dövrlərdə Bankın üzvləşdiyi itkilər ehtimal olunan zərərlər üçün ehtiyatlara nisbətən daha çox ola bilər ki, bu zaman ehtimal olunan zərərlər üçün ehtiyatın riskə məruz qalan aktivlər üzrə baş verən itkiləri əhatə edə bilməsinin adekvatlığı rəhbərliyin mühakiməsindən asılıdır.

Satıla bilən investisiyalar

Satıla bilən investisiyalar qeyri-müəyyən müddətə saxlanılması nəzərdə tutulan borc və səhm investisiyalarından ibarətdir. Bu qiymətli kağızlar ilk olaraq ədalətli dəyərlə qeyd olunur. Daha sonra bu qiymətli kağızlar satılana qədər yenidən qiymətləndirilməklə ədalətli dəyərlə birbaşa kapitalda göstərilir. Satıldıqdan sonra isə əvvəlcə kapitalda tanınmış gəlir/zərər birbaşa mənfəət və zərər hesabatında tanınan ehtimal olunan zərərlər üçün ehtiyatlar, xarici valyuta mübadiləsi üzrə gəlirlər və ya zərərlər və effektiv faiz metodunu istifadə etməklə hesablanmış faiz gəliri istisna olmaqla, mənfəət və zərər haqqında hesabatda yenidən qeydə alınır. Bank ona məxsus olan satıla bilən investisiyaların ədalətli dəyərini hesablamaq üçün rəsmi bazar məzənnələrindən istifadə edir. Əgər belə məzənnələr yoxdursa, rəhbərlik müvafiq qiymətləndirmə metodlarından istifadə edir. Qiymətləndirmə metodlarına müstəqil və məlumatlı tərəflər arasında ən son qısamüddətli kommersiya əməliyyatları, qiymətləndirilən alətlə əhəmiyyətli dərəcədə eyni olan digər alətin hazırkı ədalətli dəyərinə istinad, diskontlaşdırılmış nağd pul vəsaitlərinin təhlili üsulları daxildir. Əgər aləti qiymətləndirmək üçün bazar iştirakçıları tərəfindən istifadə olunan ümumi qiymətləndirmə metodu mövcuddursa və həmin metod faktiki bazar əməliyyatlarından əldə olunan qiymətlə bağlı etibarlı hesablamaları nümayiş etdirə bilərsə, Bank həmin metoddan istifadə edir. Alınmış dividendlər mənfəət və zərər haqqında hesabatda dividend üzrə gəlir kimi daxil edilir.

Bazar üçün nəzərdə tutulmayan borc və səhm qiymətli kağızları ehtimal olunan zərərlər çıxılmaqla, əgər varsa, ədalətli dəyəri düzgün qiymətləndirmək mümkün olmadıqda, müvafiq olaraq amortizasiya dəyəri və dəyərlə göstərilir.

Bu cür qiymətli kağızların qiymətdən düşməsinə dair obyektiv sübut olduqda, ilk olaraq kapitalda tanınmış yığılan zərər kapitaldan çıxarılır və dövr üzrə mənfəət və zərər haqqında hesabatda tanınır. Qiymətdən düşmədən sonra baş verən hadisələrlə obyektiv əlaqəsi olan borc alətləri üzrə bu cür ehtimal olunan zərərlərin bərpası dövr üzrə mənfəət və zərər hesabında tanınır. Kapital alətləri üzrə bu cür qiymətdən düşmə zərərinin bərpası mənfəət və zərər hesabında tanınmır.

Bankın 20%-dən çox paya malik olduğu lakin əməliyyat və maliyyə siyasətlərinə nəzarət və ya mühüm təsir etmək iqtidarında və ya niyyətində olmadığı korporativ səhmlərə investisiyalar eləcə də Bankın səhmdar kapitalda 20%-dən az paya malik olduğu korporativ səhmlərə investisiyalar ədalətli dəyərlə və ya təqribi ədalətli dəyərlə uçota alınır. Əgər bu dəyərin qiymətləndirilməsi mümkün olmazsa, investisiyalar ilkin dəyər ilə qiymətləndirilir. Rəhbərlik dövrü olaraq bu investisiyaların balans dəyərini realizə olunmasını qiymətləndirir və lazım gəldikdə qiymətləndirmə ehtiyatları yaradır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Əsas vəsaitlər və qeyri-maddi aktivlər

Əsas vəsaitlər və qeyri-maddi aktivlər ilkin dəyərdən yığılmış köhnəlmə və amortizasiya və hər hansı tanınmış qiymətdən düşmə zərərini çıxmaqla tanınır. Başa çatdırılmamış və istismara buraxılmamış aktivlərin köhnəlməsi aktivin nəzərdə tutulan istifadəyə hazır olduğu tarixdən hesablanır.

Əsas vəsaitlərin köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası onların ilkin dəyərindən çıxılır və aktivlərin istismar müddətləri üzrə silinməsinə nəzərdə tutur. Amortizasiya aşağıdakı illik faiz dərəcələrində bərabər hissələrə bölünməklə köhnəlmə metodunu istifadə etməklə hesablanır:

Kompüterlər və avadanlıq	25%
Mebel və qurğular	25%
Nəqliyyat vasitələri	25%
Digər əsas vəsaitlər	25%
Qeyri-maddi aktivlər	10%

İcarəyə götürülən əmlakın əsaslı təmiri icarəyə alınan müvafiq aktivin faydalı istismar müddəti üzrə amortizasiya edilir. Təmir və yeniləşdirmə ilə bağlı xərclər kapitallaşmaya aid olmadıqda baş verdiyi zaman tutulur və əməliyyat xərclərinə daxil edilir.

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balans dəyərlərinin onların bərpa dəyərlərindən artıq dəyərdə uçota alınmış-almadığını ölçmək üçün hər balans hesabatı tarixində onlar nəzərdən keçirilir. Balans dəyəri bərpa dəyərindən artıq olduğu halda, aktivlərin dəyəri bərpa dəyəri səviyyəsindəki aşığı salınır.

Qiymətdən düşmə zərəri müvafiq dövrdə qeydə alınır və əməliyyat xərclərinə daxil edilir. Qiymətdən düşmə zərəri qeydə alındıqdan sonra əsas vəsaitlərin köhnəlmə xərcləri, ondan qalıq dəyərini çıxmaqla (əgər varsa), aktivlərin düzəliş olunmuş balans dəyərini sistemli şəkildə qalan iqtisadi faydalı dövrünə bölüşdürmək məqsədilə gələcək dövrlərə uyğunlaşdırılır.

Xidmətlərin göstərilməsi ilə bağlı inzibati məqsədlər üçün saxlanılan binalar balans tarixində yığılmış köhnəlmə və hər hansı ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla peşəkar qiymətləndiricilər tərəfindən bazar dəyərlərinə əsaslanmaqla müəyyən edilmiş yenidən qiymətləndirmə tarixindəki ədalətli dəyəri əks etdirən yenidən qiymətləndirmə dəyəri ilə göstərilir. Yenidən qiymətləndirmə kifayət qədər tez-tez aparılır ki, balans dəyəri balans tarixinə ədalətli dəyəri istifadə etməklə hesablanmış dəyərdən əhəmiyyətli dərəcədə fərqlənməsin.

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidən qiymətləndirmə artımı əsas vəsaitlərin yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır lakin, əvvəllər xərc kimi tanınmış eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım əvvəllər hesablanmış azalma həcmində mənfəət və zərər haqqında hesabatın kreditinə yazılır. Binaların yenidən qiymətləndirilməsi nəticəsində balans hesabatında yaranan azalma qalıqdan, əgər varsa, artıq olduğu həcmdə xərc kimi tutulur və həmin aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatında saxlanılır.

Yenidən qiymətləndirilən binalar üzrə köhnəlmə gəlir hesabında qeyd olunur. Yenidən qiymətləndirilən əmlakın daha sonra satışı və ya istismardan çıxması zamanı əmlakın yenidən qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə qalığı birbaşa bölüşdürülməmiş mənfəət hesabına köçürülür.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Vergi sistemi

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmini ifadə edir.

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəət və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəət digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri özündə birləşdirmir. Bankın cari vergi xərcləri qüvvədə olan və ya əsasən balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə hesablanır.

Təxirə salınmış vergilər - maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanması istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir və bu növ vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır. Əgər müvəqqəti fərq nə vergiyə cəlb olunan mənfəətə, nə də maliyyə mənfəətinə təsir etməyən əməliyyat üzrə sair aktiv və öhdəliklərin ilkin tanınmasından yaranırsa, bu cür aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır.

Təxirə salınmış vergi - öhdəliklər üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabatda xərc maddəsi kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil edir, belə ki, bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Azərbaycanda Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu vergilər əməliyyat xərcləri kimi mənfəət və zərər haqqında hesabatda daxil edilir.

Banklardan və müştərilərdən alınmış depozitlər

Banklardan və müştərilərdən alınmış depozitlər ədalətli dəyəri ilə qeyd edilir. Nəticədə bu məbləğlər amortizasiya edilən dəyərlə göstərilir və xalis mədəxil ilə alına bilən məbləğ arasındakı fərq mənfəət və zərər haqqında hesabatda effektiv faiz dərəcələri metodundan istifadə etməklə borc müddətləri üzrə qeyd olunur.

Ehtiyatlar

Ehtiyatlar Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı qiymətləndirildikdə uçota alınır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)**

Səhmdar kapitalı

Səhmdar kapitalı ilkin dəyərlə tanınır. Səhmdar kapitalına nağd formadan başqa aktivlər formasında edilən əlavələr, həmin əlavələrin edildiyi tarixə ədalətli dəyərlə tanınır.

Biznesin birləşməsindən fərqli olaraq, yeni səhmlərin buraxılmasına birbaşa aid olan kənar xərclər aidiyyəti gəlir vergiləri tutulduqdan sonra kapitaldan çıxılır.

Adi səhmlər üzrə dividendlər kapitalda elan olunduqları dövr üzrə azalma kimi tanınır. Balans hesabatı tarixindən sonra elan olunan dividendlər “Balans hesabatı tarixindən sonrakı hadisələr” haqqındakı 10 sayılı Mühəsibat Uçotunun Beynəlxalq Standartına (“MUBS”) uyğun olaraq balans hesabatından sonrakı hadisələr kimi uçota alınır və müvafiq qaydada açıqlanır.

Məcburi dövlət sosial sığorta haqları və digər müavinətlər

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Bank işçilərin əmək haqlarından məcburi dövlət sosial sığorta haqları tutur və onları dövlət pensiya fonduna köçürür. Bundan əlavə, bu cür təqaüd sistemi işəgötürən tərəfindən cari ödənişlərin heyət üzrə ümumi xərclərin faizi hesablanmasını təmin edir. Belə xərclər müvafiq əmək haqlarının qazanıldığı dövrdə çıxılır. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət pensiya fondu tərəfindən yerinə yetirilir. Bank, işə götürən tərəfindən cari məcmu əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış cari ödənişlərin həyata keçirilməsini tələb edən Azərbaycan Respublikasının dövlət pensiya sistemindən başqa hər hansı pensiya sisteminə malik deyildir. Bundan başqa, Bankda yığılması tələb olunan təqaüd sonrası müavinətlər və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

Gəlir və xərclərin tanınması

Faiz gəliri və xərci hesablama metodu ilə effektiv faiz metodundan istifadə etməklə tanınır. Effektiv faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri qruplarının) amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək nağd pul ödənişlərini və ya qəbzləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə dəqiq diskontlaşdırma dərəcəsidir.

Qiymətdən düşmə zərəri nəticəsində maliyyə aktivi və ya oxşar maliyyə alətləri qrupu (qismən silindikdə) silindikdə, faiz gəliri qiymətdən düşmə zərərinə müəyyən etmək məqsədilə gələcək nağd pul vəsaitlərini diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsi əsasında tanınır.

Faiz gəlirinə həmçinin qiymətli kağızlara qoyulan investisiyalardan əldə olunan gəlirlər daxildir. Sair gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda mənfəət və zərər haqqında hesabatın kreditinə yazılır. Kreditin ayrılması haqları (aidiyyəti birbaşa xərclərlə birlikdə) təxirə salınır və kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi qeydə alınır. Komissiya gəlirləri və xərcləri hesablama metodu əsasında tanınır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Haqq və komissiya gəlirləri

Haqq və komissiya gəlirlərinə kreditin ayrılması haqları, kreditlər bağlı öhdəliklər üzrə komissiyon haqlar, kredit üzrə xidmət haqları, kredit sindikasiya haqları daxildir. Kreditin ayrılması haqları aidiyyatı birbaşa xərclərlə birlikdə təxirə salınır və kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi qeydə alınır. Kredit öhdəliyinin xüsusi borc müqaviləsi ilə nəticələnməsi mümkün olduğu hallarda, kredit öhdəliyi üzrə haqlar aidiyyatı birbaşa xərclərlə birlikdə təxirə salınır və yekun kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi tanınır. Kredit öhdəliyinin xüsusi borc müqaviləsi ilə nəticələnməsi mümkün olmadığı hallarda, kredit öhdəliyi üzrə haqlar kredit öhdəliyinin qalan müddəti üzrə mənfəət və zərər haqqında hesabatda tanınır. Kredit müqaviləsinin müddəti kredit alınmamış qurtardıqda, kredit öhdəliyi üzrə haqlar mənfəət və zərər hesabatında müddətin bitməsi üzrə tanınır. Kredit xidməti haqları xidmətlər yerinə yetirildikdə gəlir kimi tanınır. Kredit üzrə sindikat haqları sindikat yekunlaşdıqda mənfəət və zərər haqqında hesabatda tanınır. Kreditin sindikasiya haqları mənfəət və zərər haqqında hesabatda sindikasiya başa çatdıqda tanınır. Bütün digər komissiyalar xidmətlər yerinə yetirildikdə tanınır.

Xarici valyuta əməliyyatları

Xarici valyutada müəyyən edilmiş pul aktiv və öhdəlikləri balans tarixindəki alqı-satqı məzənnəsinə uyğun şəkildə Yeni Azərbaycan Manatına konvertasiya edilir. Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatın yerinə yetirildiyi günə qüvvədə olan valyuta məzənnəsi ilə hesablanır. Bu əməliyyatlardan yaranan gəlir və zərər xarici valyuta mübadiləsi üzrə xalis gəlir kimi qeyd edilir.

Xarici valyuta məzənnələri

Bank ilin sonuna maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı xarici valyuta məzənnələrindən istifadə etmişdir:

31 dekabr 2006-cı il		31 dekabr 2005-ci il	
1 ABŞ dolları	= 0.8714 AZN	1 ABŞ dolları	= 0.9186 AZN
1 AVRO	= 1.1471 AZN	1 AVRO	= 1.0918 AZN
1 Rus Rublu	= 0.0331 AZN	1 Rus Rublu	= 0.0319 AZN

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)**

Yeni standartların qəbul edilməsi

Cari ildə Bank Beynəlxalq Mühasibat Uçotu Şurası (“BMUŞ”) və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış və öz əməliyyatlarına uyğun olmaqla yanaşı 1 yanvar 2006-cı il tarixdən başlayan hesabat ili üzrə qüvvədə olan bütün yeni və düzəliş edilmiş Standartları və Şərhləri qəbul etmişdir. Bu yeni və düzəliş edilmiş Standartların və Şərhlərin qəbul edilməsi bu və ya keçən illər üçün hesabat edilən məbləğlərə təsir edən bankın mühasibat uçotu siyasətlərinə dəyişikliklərin olması ilə nəticələnmişdir. 2006-cı ildə aşağıdakı Standartlar qəbul edilmişdir:

BMUŞ-un 2005-ci ilin aprel ayında nəşr edilmiş “Proqnozlaşdırılan qrup daxili əməliyyatlar üzrə pul vəsaitlərinin hecinq uçotu” haqqında MUBS 39-a düzəliş etmişdir. Bu düzəlişə əsasən yüksək ehtimalla proqnozlaşdırılan qrup daxili əməliyyatların xarici valyuta riskini maliyyə hesabatlarında hecinq obyekt kimi göstərməyə icazə verilir. 1 yanvar 2006-cı il tarixdən və ya ondan sonra başlayan illik dövrlər üzrə qüvvədə olan bu düzəlişin Bankın maliyyə hesabatlarına heç bir mühüm təsiri olmamışdır.

BMUŞ-un “Maliyyə Zəmanəti Müqavilələri” haqqında MUBS 39-a düzəlişi 2005-ci ilin avqust ayında buraxılmış və MUBS 39-a və MHBS 4-ə düzəlişləri əks etdirir. Düzəlişlər maliyyə zəmanəti müqavilələrini müəyyən edir və bu cür müqavilələrin ilk olaraq ədalətli dəyərlə, daha sonra isə “Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər” haqqında MUBS 17-yə müvafiq olaraq müəyyənləşdirilmiş ehtiyatın yüksək həddində və amortizasiya çıxılmaqla ilk olaraq tanınmış məbləğ ilə qeydə alınması tələb olunur. 1 yanvar 2006-cı il tarixdən başlayan illik dövrlər üzrə qüvvədə olan bu düzəlişin Banka heç bir mühüm təsiri olmamışdır.

Bu icmal maliyyə hesabatlarının təsdiq olunduğu tarixdə Banka aid olan aşağıdakı Standartlar və Şərhlər buraxılmış lakin qüvvəyə minməmişdir:

BMUŞ 2005-ci ilin avqust ayında “Maliyyə Alətləri: Açıqlamalar” haqqında MHBS 7-ni nəşr etmişdir. Bu standart “Bankın və oxşar maliyyə təşkilatlarının maliyyə hesabatlarında açıqlamalar” haqqında MUBS 30-u və MUBS 32-nin açıqlamalarını əvəz edir. MHBS 7 müəssisənin maliyyə mövqeyi və fəaliyyəti üçün maliyyə alətlərinin əhəmiyyətliliyini və maliyyə alətləri ilə bağlı yaranan risklərə dair keyfiyyət və kəmiyyət məlumatını açıqlamağı tələb edir. Bu standart 1 yanvar 2007-ci il tarixdən başlayan illik dövrlər üzrə qüvvədədir.

2005-ci ilin avqust ayında BMUŞ “Maliyyə Hesabatlarının təqdimatı” haqqında MUBS 1-ə “Kapital açıqlamaları” adlanan düzəlişi hazırlamışdır. Bu müəssisənin kapitalı və onların idarə edilməsi haqqında açıqlamaların verilməsini tələb edir. Bu düzəliş də həmçinin 1 yanvar 2007-ci il tarixdən başlayan illik dövrlər üzrə qüvvədədir.

BMHŞK 2006-cı ilin mart ayında “Derivativ (törəmə) alətlərin yenidən qiymətləndirilməsi” haqqında BMHŞK 9-u hazırlamışdır. Müəssisələrdən maliyyə alətlərində törəmə alətlərin mövcud olub olmamasını müəyyənləşdirmək tələb olunur; bu cür şərh maliyyə alətlərinin şərtlərini mühüm şəkildə dəyişən şərtlər mövcud olduqda sonrakı yenidən qiymətləndirmənin aparılmasını qadağan edir. Bu şərh 1 iyun 2006-cı il tarixdən və ya sonra başlayan hesabat dövrləri üzrə qüvvədədir.

BMUŞ 2006-cı ilin dekabr ayında “Əməliyyat seqmentləri” haqqında MHBS 8-i hazırlamışdır. Bu standart 1 yanvar 2009-cu ildən və ya sonra başlayan hesabat dövrləri üçün “Seqment Hesabatı” haqqında MUBS 16-nı əvəz edəcəkdir. MHBS 8 seqment məlumatını rəhbərliyə hesabat olunan qaydada hesabat etməyi və onu maliyyə hesabatlarına uyğunlaşdırmağı tələb edir.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Bankın rəhbərliyi hazırda bu yeni və düzəliş edilmiş Standartların və Şərhlərin qəbul edilməsinin gələcək dövrlər üçün təsirini qiymətləndirir.

4. XALIS FAİZ GƏLİRLƏRİ

Xalis faiz gəlirləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2006-cı il tarixinə bitən il	31 dekabr 2005-ci il tarixinə bitən il
Faiz gəlirləri		
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz	4,052,132	2,730,347
Banklara verilmiş kreditlər və avanslar üzrə faiz	183,961	187,424
Borc qiymətli kağızları üzrə faiz	31,487	-
Cəmi faiz gəlirləri	4,267,580	2,917,771
Faiz xərcləri		
Müştəri hesabları üzrə faiz	(1,631,659)	(1,147,024)
Banklardan və digər kredit təşkilatlarından alınmış depozitlər üzrə faiz	(36,508)	(41,034)
Cəmi faiz xərcləri	(1,668,167)	(1,188,058)
Faiz hesablanan aktivlər üzrə ehtimal olunan zərərələr üçün ehtiyatın yaradılmasından əvvəl xalis faiz gəlirləri	2,599,413	1,729,713

5. EHTİMAL OLUNAN ZƏRƏRLƏR ÜÇÜN EHTİYATLAR

Ehtimal olunan zərərələr üçün ehtiyatlarda hərəkətlər aşağıdakı kimi olmuşdur:

	Banklara verilmiş kreditlər və avanslar	Müştərilərə verilmiş kreditlər və avanslar	Cəmi
31 dekabr 2004-cü il	11,509	2,915,107	2,926,616
Ehtiyat	16,600	1,295,747	1,312,347
31 dekabr 2005-ci il	28,109	4,210,854	4,238,963
Ehtiyat/(bərpa)	(28,109)	1,176,539	1,148,430
31 dekabr 2006-cı il	-	5,387,393	5,387,393

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

	Sair aktivlə	Zəmanətlər və digər öhdəliklər	Cəmi
31 dekabr 2004-cü il	-	4,828	4,828
Ehtiyat	9,186	3,350	12,536
31 dekabr 2005-ci il	9,186	8,178	17,364
Ehtiyat/(bərpası)	(472)	205,089	204,617
31 dekabr 2006-cı il	8,714	213,267	221,981

Zəmanətlər və digər öhdəliklər üzrə ehtiyatlar digər ehtiyatlara daxildir. Digər zərərlər üçün zərərlər üçün ehtiyatlar digər aktivlərdən çıxılır.

6. XARİCİ VALYUTA ƏMƏLİYYATLARI ÜZRƏ XALIS GƏLİR

	31 dekabr 2006-cı il tarixinə bitən il	31 dekabr 2005-ci il tarixinə bitən il
Dilinq əməliyyatları, xalis	27,260	98,232
Yenidən qiymətləndirmə fərqləri, xalis	(84,053)	5,416
Cəmi xarici valyuta əməliyyatları üzrə gəlir, xalis	(56,793)	103,648

7. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Haqq və komissiya gəlirləri:		
Nağd pul əməliyyatları	1,005,162	889,611
Hesablaşmalar	606,286	415,577
Xarici valyuta əməliyyatları	108,218	124,421
Plastik kartlarla əməliyyatlar	48,686	16,842
Konsaltinq	32,916	3,682
Sənədləşdirmə əməliyyatları	12,177	892
Digər əməliyyatlar	2,959	3,505
Cəmi haqq və komissiya gəlirləri	1,816,404	1,454,530

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Haqq və komissiya xərcləri:		
Müxbir bank xidmətləri	(81,397)	(81,671)
Plastik kart xidmətləri	(64,621)	(70,228)
Nağd pul əməliyyatları	(39,538)	(131,138)
Xarici valyuta əməliyyatları	(10,092)	(31,763)
Sənədləşdirmə əməliyyatları	(5,388)	(1,721)
	<u>(201,036)</u>	<u>(316,521)</u>
Cəmi haqq və komissiya xərcləri		

8. ƏMƏLİYYAT XƏRCLƏRİ

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Heyətlə bağlı xərclər	626,254	386,608
Ofisin icarəsi	215,623	78,532
Sosial vergilər	127,779	84,162
Dəftərxana ləvazimatları	123,656	56,908
Rabitə	121,232	77,495
Köhnəlmə və amortizasiya	88,569	43,574
Təhlükəsizlik xərcləri	85,650	64,671
Peşəkar xidmətlər	52,149	33,515
Reklam xərcləri	37,322	20,619
Əsas vəsaitlərin təmiri və saxlanma xərcləri	36,681	8,830
Proqram təminatı xərcləri	36,369	13,280
Kommunal xərclər	27,827	18,142
Mənfəət vergisindən başqa vergilər	2,484	1,941
Digər	115,598	77,123
	<u>1,697,193</u>	<u>965,400</u>
Cəmi əməliyyat xərcləri		

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

9. MƏNFƏƏT VERGİSİ

Bank vergi hesabatlarını Maliyyə Hesabatının Beynəlxalq Standartlarından fərqlənə bilən Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır. Bəzi xərclər vergi bazasına aid olduğundan Banka müəyyən daimi vergi fərqləri təsir edir.

Təxirə salınmış vergilər maliyyə və vergi hesabatları üçün nəzərdə tutulmuş cari aktiv və öhdəliklərin balans dəyəri arasında olan müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2006-cı il və 2005-ci il tarixlərinə müvəqqəti fərqlər əsasən, gəlirlərin və xərclərin müxtəlif tanınma üsullarına və bəzi aktivlərin qeyd edilmiş dəyərlərinə əsaslanır.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə müvəqqəti fərqlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Təxirə salınmış aktivlər:		
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	-	8,000
Yığılmış amortizasiya çıxılmaqla, qeyri maddi aktivlər, xalis	8,110	-
Digər öhdəliklər	261,538	-
	<u>269,648</u>	<u>8,000</u>
Cəmi təxirə salınmış aktivlər	<u>269,648</u>	<u>8,000</u>
Təxirə salınmış öhdəliklər:		
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər və avanslar	(248,442)	-
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	(36,599)	-
Yığılmış köhnəlmə çıxılmaqla, əsas vəsaitlər	(15,566)	(9,136)
Satıla bilən investisiyalar	(4,000)	-
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, sair aktivlər	(3,050)	-
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər və avanslar, xalis	-	(109,200)
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	-	(9,000)
	<u>(307,657)</u>	<u>(127,336)</u>
Cəmi təxirə salınmış öhdəliklər	<u>(307,657)</u>	<u>(127,336)</u>
Xalis təxirə salınmış öhdəliklər	<u>(38,009)</u>	<u>(119,336)</u>
22% yerli vergi dərəcəsi ilə təxirə salınmış gəlir vergisi öhdəliyi	<u>(8,362)</u>	<u>(26,254)</u>

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

31 dekabr 2006 və 2005-ci il tarixlərinə bitən illər üzrə vergi xərcləri və maliyyə mənfəəti arasındakı əlaqələr aşağıda izah olunur:

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Mənfəət vergisindən əvvəl mənfəət	1,113,601	687,788
Yerli vergi dərəcəsi	22%	24%
Yerli gəlir vergisi dərəcəsi ilə nəzəri vergi məbləği	244,992	165,069
Daimi fərqlərin vergi təsiri	(2,440)	8,510
Mənfəət vergisi dərəcəsinə dəyişikliklərin təsiri	-	(2,400)
Mənfəət vergisi xərcləri	242,552	171,179
Cari mənfəət vergisi xərcləri	260,444	99,736
Təxirə salınmış mənfəət vergisi (gəliri)/xərcləri	(17,892)	71,443
Mənfəət vergisi xərcləri	242,552	171,179
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri/(aktivləri)		
1 yanvar	(25,254)	(45,200)
Təxirə salınmış mənfəət vergisi öhdəliklərində azalma	17,892	18,946
31 dekabr	(8,362)	(26,254)

10. HƏR SƏHM ÜZRƏ GƏLİR

Hər səhm üzrə gəlir aşağıdakı kimi hesablanmışdır:

	31 dekabr 2006-cı il tarixinə bitən il üzrə	31 dekabr 2005-ci il tarixinə bitən il üzrə
Adi səhmdarlara aid olan il üzrə xalis gəlirlər	871,049	516,609
Hər səhm üzrə əsas və kapitalla artırılma bilən adi səhmlərin hesablanmış orta sayı	41,287	31,787
Hər səhm üzrə gəlir – AZN ilə	21.10	16.25

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

11. NAĞD PUL VƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ BANKINDA QALIQ VƏSAİTLƏR

Nağd pul və Azərbaycan Respublikası Milli Bankındakı (“ARMB”) qalıqlar aşağıdakılardan ibarətdir:

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Nağd pul	2,688,458	1,401,990
Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	<u>1,812,711</u>	<u>2,076,658</u>
Cəmi nağd pul və Azərbaycan Respublikası Milli Bankındakı qalıq vəsaitlər	<u>4,501,169</u>	<u>3,478,648</u>

31 dekabr 2006 və 2005-ci il tarixlərinə ARMB-dəki qalıq vəsaitlər müvafiq olaraq 1,591,399 AZN və 973,000 AZN təşkil etmişdir ki, bu da ARMB tərəfindən hər zaman tələb olunan minimum ehtiyat depozitini əks etdirir. Bankdan hər zaman ARMB-da ehtiyat depozitinin saxlanması tələb olunur.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üçün nağd pul və ona bərabər tutulan vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıq vəsaitlər	4,501,169	3,478,648
İƏİT ölkələrində yerləşən banklardan verilmiş kreditlər və avanslar	<u>20,498</u>	<u>209,800</u>
	4,521,667	3,688,448
Azərbaycan Respublikasının Milli Bankındakı məcburi ehtiyat depozitləri çıxılmaqla	<u>(1,591,399)</u>	<u>(973,000)</u>
Cəmi nağd pul və ona bərabər tutulan vəsaitlər	<u>2,930,268</u>	<u>2,715,448</u>

12. BANKLARA VERİLMİŞ KREDİTLƏR VƏ AVANSLAR

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Digər banklardakı tələbli depozitlər	87,138	372,536
Banklardakı kreditlər və müddətli depozitlər	<u>619,566</u>	<u>480,303</u>
	706,704	852,839
Ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla	<u>-</u>	<u>(28,109)</u>
Cəmi banklara verilmiş kreditlər və avanslar, xalis	<u>706,704</u>	<u>824,730</u>

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

31 dekabr 2006 və 2005-ci il tarixdə bitən illər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatların hərəkəti 5 sayılı qeyddə açıqlanmışdır.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bank 2 bankdan hər birinə ayrı-ayrılıqda müvafiq olaraq 609,980 AZN və 468,400 AZN kreditlər vermişdir ki, onlar da banklara verilmiş kreditlər və avanslar üzrə müvafiq olaraq 86% və 57% təşkil etməklə mühüm cəmləşməni əks etdirmişdir.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə banklara ayrılmış kreditlər və avanslar üzrə maksimum kredit riski müvafiq olaraq 706,704 AZN və 852,839 olmuşdur.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə banklara verilmiş kreditlər və avanslar üzrə maksimum kredit riski müvafiq olaraq 0 AZN və 1,713 AZN təşkil etmişdir.

13. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Verilmiş kreditlər	29,029,291	18,600,623
Ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla	<u>(5,387,393)</u>	<u>(4,210,854)</u>
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar, xalis	<u>23,641,898</u>	<u>14,389,769</u>

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Daşınmaz əmlakla təmin olunmuş kreditlər	9,546,373	6,175,319
Zəmanətlərlə təmin olunmuş kreditlər	2,217,273	396,076
Nəqliyyat vasitələri ilə təmin olunmuş kreditlər	1,908,118	-
Depozitlərlə təmin olunmuş kreditlər	492,500	241,172
Digər növ girovlarla təmin olunmuş kreditlər	342,872	116,773
Avadanlıqla təmin olunmuş kreditlər	22,320	1,094,173
Təminatlı kreditlər	<u>9,112,442</u>	<u>6,366,256</u>
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar, xalis	<u>23,641,898</u>	<u>14,389,769</u>

31 dekabr 2006 və 2005-ci il tarixlərinə müştərilərə verilmiş kreditlərə müvafiq olaraq 551,504 AZN və 486,062 AZN məbləğində hesablanmış faiz gəlirləri daxil idi.

31 dekabr 2006 və 2005-ci il tarixinə bitən illər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatların hərəkəti 5 sayılı qeyddə açıqlanır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
İqtisadi sahələr üzrə təhlil:		
Fiziki şəxslər	17,783,612	11,204,512
Ticarət	2,705,057	1,868,213
Kənd təsərrüfatı	1,501,475	1,074,949
İstehsalat	899,440	222,902
Sair	752,314	19,193
	<u>23,641,898</u>	<u>14,389,769</u>
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	<u>23,641,898</u>	<u>14,389,769</u>

Fiziki şəxslərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2006-cı il	31 dekabr 2005-cı il
İstehlak kreditləri	8,788,821	5,523,007
İpoteka kreditləri	8,741,166	5,521,305
Nəqliyyat vasitəsi üçün kreditlər	149,761	94,595
Təmir məqsədləri üçün	103,864	65,605
	<u>17,783,612</u>	<u>11,204,512</u>
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	<u>17,783,612</u>	<u>11,204,512</u>

31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bank 2 borcalana 2,561,533 AZN və 1,509,600 AZN məbləğində kreditlər vermişdir ki, onlar da ayrı-ayrılıqda Bankın kapitalının 10%-dən artıq olmuşdur.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə müştərilərə verilmiş kreditlər və avanslar üzrə maksimum kredit riski müvafiq olaraq 29,029,291 AZN və 18,600,623 AZN təşkil etmişdir.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

14. YIĞILMIŞ AMORTİZASIYA VƏ KÖHNƏLMƏ ÇIXILMAQLA ƏSAS VƏSAİTLƏR VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Mebel və qurğular	Kompüter avadanlığı	Nəqliyyat vasitələri	Digər	Qeyri-maddi aktivlər	Cəmi
İlkin dəyər						
31 dekabr 2005-ci il	175,332	120,514	12,000	13,693	65,749	387,288
Əlavələr	<u>73,621</u>	<u>27,946</u>	<u>-</u>	<u>7,455</u>	<u>542</u>	<u>109,564</u>
31 dekabr 2006-cı il	<u>248,953</u>	<u>148,460</u>	<u>12,000</u>	<u>21,148</u>	<u>66,291</u>	<u>496,852</u>
Yığılmış						
31 dekabr 2005-ci il	(68,079)	(40,924)	(4,392)	(883)	(24,664)	(138,942)
İl üzrə xərclər	<u>(44,894)</u>	<u>(29,888)</u>	<u>(3,000)</u>	<u>(4,182)</u>	<u>(6,605)</u>	<u>(88,569)</u>
31 dekabr 2006-cı il	<u>(112,973)</u>	<u>(70,812)</u>	<u>(7,392)</u>	<u>(5,065)</u>	<u>(31,269)</u>	<u>(227,511)</u>
Xalis qalıq dəyəri						
31 dekabr 2006-cı il	<u>135,980</u>	<u>77,648</u>	<u>4,608</u>	<u>16,083</u>	<u>35,022</u>	<u>269,341</u>
Xalis qalıq dəyəri						
31 dekabr 2005-ci il	<u>107,253</u>	<u>79,590</u>	<u>7,608</u>	<u>12,810</u>	<u>41,085</u>	<u>248,346</u>

31 dekabr 2006 və 2005-ci illər üzrə əsas vəsaitlər və qeyri-maddi aktivlər müvafiq olaraq 74,614 AZN və 24,921 AZN məbləğində tam amortizasiya olunmuş aktivlərdən ibarət olmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

15. SAİR AKTİVLƏR

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Plastik kartlarla əməliyyatlar üzrə aparılmamış ödənişlər	24,975	61,800
Western Union-dan alınacaq vəsaitlər	18,193	30,200
Migom-dan alınacaq vəsaitlər	17,655	39,600
Qabaqcadan ödənişlər	11,145	8,600
Digər	15,633	15,381
	<hr/>	<hr/>
	87,601	155,581
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla	(8,714)	(9,186)
	<hr/>	<hr/>
Cəmi sair aktivlər	78,887	146,395

16. BANKLARDAN VƏ DİGƏR KREDİT TƏŞKİLATLARINDAN ALINMIŞ KREDİTLƏR VƏ AVANSLAR

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Digər banklardakı tələbli depozitlər	19,557	4,200
Banklardakı müddətli depozitlər	3,972,430	3,198,776
	<hr/>	<hr/>
Cəmi banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	3,991,987	3,202,976

31 dekabr 2006 və 2005-ci il tarixlərinə banklardan alınmış kredit və avanslara hesablanmış faiz xərcləri müvafiq olaraq 2,404 AZN və 13,369 AZN təşkil etmişdir.

17. MÜŞTƏRİ HESABLARI

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Müddətli depozitlər	11,898,999	8,621,533
Tələbli depozitlər	4,569,238	2,583,186
	<hr/>	<hr/>
Cəmi müştəri hesabları	16,468,237	11,204,719

31 dekabr 2006 və 2005-ci il tarixlərinə müştəri hesabına müvafiq olaraq 256,343 AZN və 201,935 AZN məbləğində hesablanmış faiz xərcləri daxil edilmişdir.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Müştəri hesablarının iqtisadi sahələr üzrə təhlili:

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
Fiziki şəxslər	12,616,688	9,243,000
Ticarət	3,547,785	1,743,400
Kənd təsərrüfatı	54,408	1,800
Sığorta	38,800	-
Nəqliyyat	37,135	8,600
İstehsalat	34,730	12,200
Enerji	17,661	151,800
Tikinti	15,990	20,800
Sair	105,040	23,119
	<u>16,468,237</u>	<u>11,204,719</u>
Cəmi müştəri hesabları		

31 dekabr 2006 və 2005-ci il tarixlərinə müştəri hesablarına müvafiq olaraq 1,233,770 AZN və 1,235,000 AZN məbləğində 1 və 2 müştəri hesabları daxil idi ki, onlar da ayrı-ayrılıqda bankın kapitalının 10%-dən artıq olmuşdur.

18. SAİR ÖHDƏLİKLƏR

	31 dekabr 2006-cı il	31 dekabr 2005-ci il
İstifadə olunmayan kredit xətləri və zəmanətlər üçün ehtiyat	213,267	8,200
İstifadə olunmamış məzuniyyət öhdəlikləri	42,548	-
Hesablanmış xərclər	28,514	16,600
Dövlət büdcəsinə ödənilməli vəsaitlər	24,900	-
Plastik kartlar üzrə hesablaşmalar	23,052	31,200
Əsas vəsaitlər üzrə ödəmələr	10,499	-
Mənfəət vergisindən başqa ödənilməli vergilər	5,304	3,000
Digər kreditorlar	17,161	18,528
	<u>365,245</u>	<u>77,528</u>
Cəmi digər öhdəliklər		

31 dekabr 2006 və 2005-ci il tarixlərinə bitən illər üzrə ehtiyatların hərəkəti 5-ci qeyddə açıqlanır.

19. SƏHMDAR KAPİTALI

Bankın səhmdar kapitalı səhmdarlar tərəfindən AZN ilə və ABŞ dolları ilə qoyuluşlar hesabına formalaşmışdır. Səhmdarlar dividendlər almaq hüququna və kapital üzrə paya malikdirlər.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bankın səhmdar kapitalı müvafiq olaraq 6,779,600 AZN və 3,819,600 AZN təşkil etmişdir.

31 dekabr 2006-cı il tarixinə səhmdar kapitalı hər birinin nominal dəyəri 100 AZN olan 67,796 adi səhmlərdən ibarət olmuşdur. 31 dekabr 2005-ci il tarixinə səhmdar kapitalı hər birinin nominal dəyəri 100 AZN olan 38,196 adi səhmlərdən ibarət olmuşdur. Bütün səhmlər eyni dərəcədə sıralanmaqla, 1 səs hüququna malikdirlər.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

20. MALİYYƏ ÖHDƏLİKLƏRİ VƏ GÖZLƏNİLMƏYƏN HADİSƏLƏR

Biznesin normal gedişində Bank müştərilərin ehtiyaclarını qarşılamaq məqsədilə balansdankənar riskə malik maliyyə alətlərini təklif edir. Müxtəlif dərəcəli kredit risklərini özündə birləşdirən bu alətlər üzrə qalıqlar balansda öz əksini tapmır.

Risk üzrə ölçülmüş məbləğ Bank Nəzarəti üzrə Bazel Komitəsinin irəli sürdüyü prinsiplər əsasında kredit konversiya amilləri və qarşı tərəfin risk dərəcələrini təbiiq etməklə əldə edilir.

31 dekabr 2006 və 2005-ci il tarixlərinə nominal və ya müqavilə üzrə məbləğlər və banlansdankənar risklərlə alətlərin risk üzrə ölçülmüş kredit ekvivalentləri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2006-cı il		31 dekabr 2005-ci il	
	Nominal məbləğ	Risk üzrə ölçülmüş məbləğ	Nominal məbləğ	Risk üzrə ölçülmüş məbləğ
Verilmiş zəmanətlər və oxşar öhdəliklər	848,850	848,850	355,600	355,600
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	757,498	378,749	476,000	44,600
Cəmi şərti öhdəliklər və kredit öhdəlikləri	<u>1,606,348</u>	<u>1,227,599</u>	<u>831,600</u>	<u>400,200</u>

Bank 31 dekabr 2006 və 2005-ci il tarixlərinə verilmiş zəmanətlərə və istifadə olunmamış kredit xətlərinə qarşı müvafiq olaraq 213,267 AZN və 8,178 AZN məbləğində ehtiyatlar yaratmışdır.

Kapital qoyuluşu üzrə öhdəliklər - Bankın 31 dekabr 2006-cı il tarixinə kapital qoyuluşları üzrə heç bir mühüm öhdəlikləri olmamışdır.

Əməliyyat lizinqi - 31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bankın ləğv olunmayan əməliyyat lizinqləri üzrə qüvvədə olan gələcək minimum lizinq ödənişləri olmamışdır.

Hüquqi mühakimə - 31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bank hər hansı məhkəmə araşdırmalarına cəlb olunmamışdır. Vaxtaşırı və biznesin normal gedişi olaraq, müştərilər və partnyorlar tərəfindən Banka qarşı iddialar qaldırıla bilər. Rəhbərlik bu fikirdədir ki, yığılmamış heç bir maddi itki yaranmayacaq və buna görə də maliyyə hesabatlarında bu barədə heç bir əlavə ehtiyat yaradılmamışdır.

Təqaüdlər və təqaüd planları - İşçilər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasından sosial müavinətlər və pensiya alırlar. 31 dekabr 2006 və 2005-ci il tarixlərinə Bankın özünün hazırkı, yaxud sabiq işçiləri üçün hər hansı əlavə müavinətlər, təqaüdə çıxdıqdan sonrakı tibbi xidmət, sığorta və ya kompensasiyalar üzrə öhdəliyi olmamışdır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Vergilər - Azərbaycan Respublikasının sahibkarlıq və xüsusən də, vergi qanunvericiliyində maddələrin müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanlarının nümayəndələri ilə rəhbərliyin vergi qanunvericiliyi haqqında şərtləri fərqli olduğundan, qanunun hər hansı bir izahatı vergi orqanları tərəfindən tələb olunarsa, bu halda Bank, ola bilsin ki, əlavə vergi, penyalər və faiz ödəmək məcburiyyətində qalsın. Bankın rəhbərliyi inanır ki, bütün vergi ödəmələri yerinə yetirilib və buna görə maliyyə hesabatlarında heç bir güzəşt nəzərdə tutulmamışdır. Vergi orqanları vergi ödəyicisinin fəaliyyətini yalnız son 3 təqvim ili üzrə yoxlamaq hüququna malikdir.

Əməliyyat mühiti - Bank əsas biznes fəaliyyətini Azərbaycanda aparır. Biznes mühitinə təsir edən qaydalar və qanunlar sürətli dəyişikliklərə məruz qalır və siyasətdə və biznes mühitində baş verən mənfi dəyişikliklər Bankın aktivlərini və əməliyyatlarını riskə məruz qoya bilər.

21. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

24 sayılı MUBS-a əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar dedikdə aşağıdakılar nəzərdə tutulur:

- (a) Bilavasitə və ya dolaylı yol ilə bir və ya daha çox vasitəçilərin köməyi ilə nəzarət edən tərəflər və ya Bank tərəfindən nəzarətdə saxlanılan, ya da ümumi nəzarətdə olan müəssisələr (bura holdinqlər, filiallar və tabeçilikdə olan müəssisələr aiddir);
- (b) Əlaqəli müəssisələr – Bankın mühüm təsiri altında olan və sərmayəçinin nə filialı, nə də birgə müəssisəsi olmayan müəssisələr;
- (c) Bankın səsvermə hüququna birbaşa və ya dolaylı yolla sahiblik edən və Bank üzrə mühüm təsirə malik olan fiziki şəxslər;
- (d) Səlahiyyətinə və cavabdeh olduğu sahələrə Bank üzrə planlaşdırma, idarəetmə və nəzarət kimi funksiyaların daxil olduğu əsas idarəedici heyət, direktorlar və Bank işçiləri (həmçinin idarəedici direktorlar və həmin fiziki şəxslərin ailələrinin yaxın üzvləri);
- (e) səsvermədə böyük payı olan və birbaşa və ya dolayısı ilə əhəmiyyətli təsir göstərmək imkanına malik olan (c) və ya (d)-də açıqlanan hər hansı müəssisələr. Bura sahibi Bankın direktorları və ya əsas təsisçiləri olan müəssisələr və əsas idarəedici heyətinin üzvü Bankla eyni olan müəssisələr aiddir;
- (f) Bank üzrə birgə nəzarətə malik olan tərəflər; və
- (g) Bankın tərəf kimi iştirak etdiyi birgə müəssisələr.

Hər bir əlaqəli tərəflə münasibətləri nəzərdən keçirərkən əsas diqqət sadəcə hüquqi formaya deyil, əsasən bu münasibətlərin məzmununa yönəldilir. Bankın əlaqəli tərəflərlə aşağıdakı əməliyyatları olmuşdur:

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

	31 dekabr 2006-cı il		31 dekabr 2005-ci il	
	Əlaqəli tərəflərlə qalıqlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya	Əlaqəli tərəflərlə qalıqlar	Maliyyə hesabatları üzrə ümumi kateqoriya
Müştərilərə verilmiş kreditlər	159,457	29,029,291	33,000	18,600,623
- ana müəssisə	20,196		9,200	
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	78,901		23,800	
- digər əlaqəli tərəflər	60,360		-	
Müştərilərə verilmiş kreditlər üzrə ehtiyatlar	25,579	5,387,393	600	4,210,854
- ana müəssisə	10,098		200	
-müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	8,495		400	
- digər əlaqəli tərəflər	6,986		-	
Müştəri hesabları	1,003,393	16,468,237	1,852,400	11,204,719
- ana müəssisə	97,306		701,600	
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	132,341		1,150,800	
- digər əlaqəli tərəflər	773,746		-	

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

31 dekabr 2006 və 2005-ci il tarixinə bitən illər ərzində Bankın əlaqəli tərəflərlə apardığı əməliyyatlar nəticəsində mənfəət və zərər haqqında hesabatda daxil edilən məbləğlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2006-cı il tarixinə bitən il		31 dekabr 2005-ci il tarixinə bitən il	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üزرə ümumi kateqoriya	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üزرə ümumi kateqoriya
Faiz gəliri	5,824	4,267,580	179,800	2,917,771
- ana müəssisə	4,091		165,400	
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	932			
- digər əlaqəli tərəflər	801		14,400	
Ehtimal olunan zərərlər üçün ehtiyat	13,346	1,148,430	-	1,312,347
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	7,548			
- digər əlaqəli tərəflər	5,798			
Faiz xərci	159,782	1,668,167	89,200	1,188,058
- ana müəssisə	13,121		59,800	
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	27,706		29,400	
- digər əlaqəli tərəflər	118,955			
Haqq və komissiya gəlirləri	1,355	1,816,404	-	1,454,530
- ana müəssisə	271			
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	702			
- digər əlaqəli tərəflər	382			
Əməliyyat xərcləri	90,004	1,697,193	93,000	965,400
- müəssisənin və ya ana müəssisənin əsas idarəedici heyəti	90,004		93,000	

22. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə alətlərinin bazar dəyərlərinin açıqlanması 32 sayılı “Maliyyə alətləri: məlumatın açıqlanması və təqdim edilməsi” və 39 “Maliyyə alətləri: tanınması və qiymətləndirilməsi” Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirilir. Ədalətli dəyər likvidasiya satışı və ya məcburi satış əməliyyatı deyil, kommersiya əməliyyatı zamanı məlumatlandırılmış tərəflər arasında alətin mübadilə edildiyi məbləğlə müəyyənləşdirilir. Bankın maliyyə alətlərinin əksər hissəsinin satışı üçün rəsmi elan olunmuş qiymətlərlə fəal bazar mövcud olmadığından, qiymətləndirmə mexanizmini istifadə etməklə alətlər üzrə ədalətli dəyərlə real satış dəyərinin müəyyənləşdirilməsi üçün cari iqtisadi şəraiti və alətlərə təsir edən riskləri nəzərə almaqla mühakimə yürütmək lazım gəlir. Bu qiymətləndirmələr bankın sahib olduğu konkret alətin bazarda satışından əldə edilə biləcəyi məbləğin göstəricisi olmaya da bilər.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyərini Bankın balansındakı balans dəyəri ilə müqayisəsi aşağıdakı cədvəldə verilmişdir:

	31 dekabr 2006-cı il		31 dekabr 2005-ci il	
	Balans dəyəri	Ədalətli dəyər	Balans dəyəri	Ədalətli dəyər
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıq vəsaitlər	4,501,169	4,501,169	3,478,648	3,478,648
Banklara verilmiş kreditlər və avanslar, xalis	706,704	706,704	824,730	824,730
Banklardan və digər təşkilatlardan alınmış kreditlər və avanslar	3,991,987	3,991,987	3,202,976	3,202,976
Müştəri hesabları	16,468,237	16,468,237	11,204,719	11,204,719

Bazar haqqında məlumatın əldə olunması və ya belə alətlər üzrə hər hansı digər qiymətləndirmə vasitəsinin tətbiqi mümkün olmadığından müştərilərə verilmiş kreditlərin ədalətli dəyərini düzgün qiymətləndirilməsi mümkün deyil.

23. TƏNZİMLƏYİCİ MƏSƏLƏLƏR

Qanunvericilikdə nəzərdə tutulmuş kəmiyyət ölçüləri tələb edir ki, hər bir bank aşağıdakı cədvəldə göstərdiyi qaydada ümumi və 1-ci dərəcəli kapitalın risk dərəcələri üzrə qiymətləndirilmiş aktivlərinə qarşı minimal nisbət (aşağıdakı cədvəldə göstəriləni kimi) və əmsallarını təmin etsin.

Kapital səhmdar kapitalının məhdud və sərbəst komponentləri üstəgəl əsas risklər üzrə bankın ehtiyatları məbləğində hesablanır.

Kapitalın adekvatlıq əmsalı Bazəl Komitəsinin təsdiq edilmiş prinsipləri əsasında aşağıdakı risk dərəcələrini tətbiq etməklə hesablanmışdır:

Dərəcələr	Maddələrin adları
0%	Nağd pul və Azərbaycan Respublikası Milli Bankında qalıq vəsaitlər
0%	Dövlət borc qiymətli kağızları, AZN ilə
20%	Banklara 1 ilə qədər müddətə verilmiş banklara verilmiş kreditlər və avanslar
100%	Müştərilərə verilmiş kreditlər və avanslar
100%	Sair aktivlər
0%	Müştərilərin vəsaitləri ilə təmin olunan etibarlı akkreditivlər
50%	1 ildən artıq ödəmə müddəti olan istifadə olunmayan kreditlər üzrə şərti öhdəliklərlə və öhdəliklərlə bağlı digər etibarlı akkreditivlər və digər əməliyyatlar.
100%	Verilmiş zəmanətlər və oxşar öhdəliklər

Bankın faktiki kapitalının məbləğləri və əmsalları aşağıda göstərilir:

31 dekabr 2006-cı il tarixinə kapitalın adekvatlıq məqsədləri üçün müvafiq olaraq 35% və 33% əmsallarla Bankın ümumi kapitalı 8,717,411 AZN, birinci dərəcəli kapitalı isə 8,403,725 AZN olmuşdur.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

31 dekabr 2005-ci il tarixinə kapitalın adekvatlıq məqsədləri üçün müvafiq olaraq 30% və 30% əmsallarla Bankın ümumi kapitalı 4,572,675 AZN, birinci dərəcəli kapitalı isə 4,572,675 AZN olmuşdur.

24. RİSKİN İDARƏ EDİLMƏSİ SİYASƏTLƏRİ

Riskin idarə edilməsi bank biznesinin əsasını təşkil etməklə bank əməliyyatlarının da mühüm elementi hesab olunur. Əməliyyatların xüsusiyyətlərindən asılı olaraq Bank bir sıra risklərə məruz qalır ki, bunların sırasında kredit riskini, likvidlik riskini, faiz dərəcəsi və xarici valyuta ilə bağlı riskləri sadalamaq olar. Bankın risklərlə bağlı idarəetmə siyasətinin açıqlaması aşağıdakı kimidir.

Bank aşağıdakı risk növlərini tənzimləyir:

Likvidlik riski

Likvidlik riski depozitlərin geri götürülməsi və ödəmə müddəti çatan maliyyə alətləri ilə əlaqədar digər maliyyə öhdəliklərini ödəmək üçün vəsaitlərin kifayət olub-olmaması deməkdir.

Aktivlər və Öhdəliklər üzrə Komitə (“AÖK”) bu növ riskləri növbəti maliyyə dövrləri üzrə bankın strategiyasını müəyyənləşdirməklə ödəniş vaxtları ilə bağlı təhlil apararaq tənzimləyirlər. İdarəetmə Heyəti depozitlərin geri götürülməsi üçün hazır vəsaitlərinin minimal nisbətində və gözlənilməyən məbləğlərdə geri götürmələri ödəmək üçün banklararası və digər institutlardan alınan kreditlərin minimal səviyyəsinə hədlər qoyur.

Nağd pul vəsaitlərinin faiz dərəcəsi riski

Nağd vəsaitin faiz dərəcəsi riski - maliyyə alətləri üzrə gələcəkdə nağd vəsaiti axımının bazardakı faiz dərəcələrinə görə dəyişməsi riskidir.

Aşağıdakı cədvəl faiz dərəcəsi riskinin təhlilini və bununla da Bankın mənfəət yaxud da zərərinin mümkün həcmi göstərir. Effektiv faiz dərəcələri maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları ilə verilmişdir ki, Bank tərəfindən istifadə olunan faiz dərəcəsi siyasətinin effektivliyini və faiz dərəcəsinin açılışını müəyyən etmək mümkün olsun.

	31 dekabr 2006-cı il			31 dekabr 2005-ci il		
	AZN	ABŞ dolları	Avro	AZN	ABŞ dolları	Avro
AKTİVLƏR						
Banklara verilmiş kreditlər və avanslar	-	33%	-	-	33%	-
Müştərilərə verilmiş kreditlər və avanslar	19.3%	24.2%	29.6%	30.5%	33%	17%
ÖHDƏLİKLƏR						
ARMB-dan alınmış kreditlər	-	-	-	7%	-	-
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	1%	-	-	1%	-	-
Müştəri hesabları	14.34%	15.86%	16.37%	12.75%	13.5%	13.5%

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Müqavilə üzrə ödəniş müddətinə uyğun olaraq balans hesabatı üzrə faiz dərəcəsi və likvidlik riski təhlilləri aşağıdakı cədvəldə göstərilmişdir.

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən artıq	Gecikdi- rilmis	Qeyri- müəyyən ödəniş vaxtı	31 dekabr 2006-cı il Cəmi
AKTİVLƏR								
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər və avanslar	1,338,770	1,860,583	10,482,480	7,657,245	-	2,302,820	-	23,641,898
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	-	-	609,980	-	-	-	-	609,980
Cəmi faiz hesablanan aktivlər	1,338,770	1,860,583	11,092,460	7,657,245	-	2,302,820	-	24,251,878
Nağd pul və ARMB-dəki qalıq vəsaitlər	2,909,770	-	-	-	-	-	1,591,399	4,501,169
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	87,139	-	-	-	-	-	9,585	96,724
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	-	-	-	-	-	-	269,341	269,341
Satıla bilən investisiyalar	-	-	-	-	-	-	200,000	200,000
Digər aktivlər	67,002	-	3,239	-	-	-	8,646	78,887
CƏMİ AKTİVLƏR	4,402,681	1,860,583	11,095,699	7,657,245	-	2,302,820	2,078,971	29,397,999
ÖHDƏLİKLƏR								
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	270,000	16,451	165,169	3,510,370	-	8,036	-	3,970,026
Müştəri hesabları	1,116,325	1,003,530	8,369,159	1,153,641	-	-	-	11,642,655
Cəmi faiz hesablanan öhdəliklər	1,386,325	1,019,981	8,534,328	4,664,011	-	8,036	-	15,612,681
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	21,961	-	-	-	-	-	-	21,961
Müştəri hesabları	4,825,582	-	-	-	-	-	-	4,825,582
Cari mənfəət vergisi öhdəlikləri	-	-	160,444	-	-	-	-	160,444
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	-	-	8,362	-	-	-	-	8,362
Digər öhdəliklər	33,552	44,317	219,927	24,900	-	-	42,549	365,245
CƏMİ ÖHDƏLİKLƏR	6,267,420	1,064,298	8,923,061	4,688,911	-	8,036	42,549	20,994,275
Likvidlik intervalı	(1,864,739)	796,285	2,172,638	2,968,334	-	-	-	-
Faiz dərəcəsinin həssaslıq intervalı	(47,555)	840,602	2,558,132	2,993,234	-	-	-	-
Məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(47,555)	793,047	3,351,179	6,344,413	6,344,413	-	-	-
Cəmi aktivlərin faiz nisbəti həssaslıq kimi məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(0.16)%	2.70%	11.40%	21.58%	21.58%	-	-	-

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

**31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)**

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən artıq	Gecikdi- rilməmiş	Qeyri- müəyyən ödəniş vaxtı	31 dekabr 2005-ci il Cəmi
AKTİVLƏR								
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə verilmiş kreditlər və avanslar	977,169	1,312,200	4,372,400	3,278,600	800	4,448,600	-	14,389,769
Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, banklara verilmiş kreditlər və avanslar	567,200	247,400	-	-	-	-	10,130	824,730
Cəmi faiz hesablanan aktivlər	1,544,369	1,559,600	4,372,400	3,278,600	800	4,448,600	10,130	15,214,499
Nağd pul və Azərbaycan Respublikası Milli Bankındakı qalıqlar	2,505,600	-	-	-	-	-	973,048	3,478,648
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	-	-	-	-	-	-	248,346	248,346
Digər aktivlər	137,200	-	-	-	-	-	9,195	146,395
CƏMİ AKTİVLƏR	4,187,169	1,559,600	4,372,400	3,278,600	800	4,448,600	1,240,719	19,087,888
ÖHDƏLİKLƏR								
Banklardan və kredit təşkilatlardan alınmış kreditlər və avanslar	293,176	183,800	131,800	2,594,200	-	-	-	3,202,976
Müştəri hesabları	3,137,719	955,800	4,994,000	2,117,200	-	-	-	11,204,719
Cəmi faiz hesablanan öhdəliklər	3,430,895	1,139,600	5,125,800	4,711,400	-	-	-	14,407,695
Mənfəət vergisi öhdəliyi	-	3,736	-	-	-	-	-	3,736
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	-	-	-	26,254	-	-	-	26,254
Cari öhdəliklər	56,128	3,000	18,400	-	-	-	-	77,528
CƏMİ ÖHDƏLİKLƏR	3,487,023	1,146,336	5,144,200	4,737,654	-	-	-	14,515,213
Likvidlik intervalı	700,146	413,264	(771,800)	(1,459,054)	800			
Faiz dərəcəsinin həssaslıq intervalı	(1,886,526)	420,000	(753,400)	(1,432,800)	800			
Məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(1,886,526)	(1,466,526)	(2,219,926)	(3,652,726)	(3,651,926)			
Cəmi aktivlərin faiz nisbəti həssaslıq kimi məcmu faiz dərəcəsinin həssaslıq intervalı	(9.88)%	(7.68)%	(11.63)%	(19.14)%	(19.13)%			

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) MALİYYƏ HESABATLARINA QEYDLƏR (Yeni Azərbaycan Manatı ilə)

Bankın faiz hesablanan aktivlərinin və öhdəliklərinin əksəriyyəti sabit faiz dərəcələrindədir.

Aktiv və öhdəliklərin ödəniş müddətləri, həmçinin faiz hesablanan öhdəliklərinin ödəniş vaxtı çatdıqda qəbul edilən dəyerdə dəyişdirilməsi imkanları Bankın likvidliyinin, eləcə də faiz dərəcələrinin və valyuta məzənnəsinin dəyişkənliyinə nə dərəcədə həssas olmasının müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.

Valyuta məzənnəsi riski

Valyuta məzənnəsi riski xarici valyuta mübadiləsinin məzənnəsindəki dəyişikliyə cavab olaraq maliyyə alətinin dəyərini də dəyişə bilmək riski kimi müəyyən olunur. Xarici valyuta məzənnəsindəki dəyişikliklər Bankın maliyyə durumuna və nağd pul vəsaitlərinin hərəkətinə təsir edir. İdarə Heyəti sahələr üzrə valyutaların açılışının səviyyəsinə məhdudiyətlər qoyur. Bu məhdudiyətlər həmçinin Azərbaycan Respublikası Milli Bankının minimum tələblərini də yerinə yetirir. Bankın xarici valyuta məzənnəsi riskinin açılışı aşağıdakı cədvəldə verilmişdir:

	AZN	ABŞ dolları 1 ABŞ dolları = 0.8714 AZN	AVRO 1 AVRO = 1.1471 AZN	Digər valyutalar	31 dekabr 2006-cı il Cəmi
AKTİVLƏR					
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıqlar	2,644,963	1,832,649	16,518	7,039	4,501,169
Banklara verilmiş kreditlər və avanslar, xalis	-	698,270	6,685	1,749	706,704
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	17,221,415	6,405,576	14,907	-	23,641,898
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	269,341	-	-	-	269,341
Satıla bilən investisiyalar	200,000	-	-	-	200,000
Digər aktivlər	35,113	43,774	-	-	78,887
CƏMİ AKTİVLƏR	20,370,832	8,980,269	38,110	8,788	29,397,999
ÖHDƏLİKLƏR					
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	270,000	3,721,987	-	-	3,991,987
Müştəri hesabları	6,164,314	10,141,062	142,499	20,362	16,468,237
Cari mənfəət vergisi öhdəlikləri	160,444	-	-	-	160,444
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	8,362	-	-	-	8,362
Digər öhdəliklər	330,193	24,552	1,563	8,937	365,245
CƏMİ ÖHDƏLİKLƏR	6,933,313	13,887,601	144,062	29,299	20,994,275
AÇIQ BALANS MÖVQEYİ	13,437,519	(4,907,332)	(105,952)	(20,511)	

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

	AZN	ABŞ dolları 1 ABŞ dolları = 0.8714 AZN	AVRO 1 AVRO = 1.1471 AZN	Digər valyutalar	31 dekabr 2005-ci il Cəmi
AKTİVLƏR					
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıqlar	856,400	2,601,200	13,400	7,648	3,478,648
Banklara verilmiş kreditlər və avanslar, xalis	-	720,000	23,800	80,930	824,730
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	8,534,800	5,854,969	-	-	14,389,769
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	248,346	-	-	-	248,346
Digər aktivlər	67,395	79,000	-	-	146,395
CƏMİ AKTİVLƏR	9,706,941	9,255,169	37,200	88,578	19,087,888
ÖHDƏLİKLƏR					
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	2,634,400	568,576	-	-	3,202,976
Müştəri hesabları	2,208,519	8,964,400	28,400	3,400	11,204,719
Cari mənfəət vergisi öhdəlikləri	3,736	-	-	-	3,736
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	26,254	-	-	-	26,254
Digər öhdəliklər	35,800	41,328	400	-	77,528
CƏMİ ÖHDƏLİKLƏR	4,908,709	9,574,304	28,800	3,400	14,515,213
AÇIQ BALANS MÖVQEYİ	4,798,232	(319,135)	8,400	85,178	

Qiyəmət riski

Qiyəmət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində, bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu buraxana məxsus amillərdən və ya bazarda alıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olmayaraq, maliyyə alətinin dəyərinin enib-qalxması ilə əlaqədar riskdir. Bank ümumi və ya hər hansı konkret bazar qiymətlərinin dəyişməsi ilə əlaqədar öz məhsulunun bazar risklərinə məruz qalır.

Bank bazanın tələblərində mənfi dəyişikliklərdən irəli gələn potensial zərərlərin vaxtaşırı qiymətləndirməklə, fərq və girov tələblərini müəyyənləşdirməklə və onlara riayət etməklə qiymət riskini idarə edir. Ödənilməmiş kredit öhdəliklərinə gəldikdə, Bank həmin öhdəliklərin ümumi məbləğinə bərabər olan potensial zərəərə məruzdur. Lakin, zərərin ehtimal olunan məbləği ona görə yuxarıda qeyd edilən məbləğdən azdır ki, öhdəliklərin böyük həcmi kredit müqavilələrin konkret şərtlərindən asılıdır.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Ədalətli dəyərin faiz dərəcəsi riski

Ədalətli dəyərin faiz dərəcəsi riski bazarda faiz dərəcələrindəki dəyişikliklərin maliyyə alətlərinin dəyərində təsir etmə riskidir.

Bank bazar şəraitində mənfi dəyişikliklərdən yarana bilən potensial zərərləri dövrü şəkildə hesablamaqla ədalətli dəyər üzrə faiz dərəcəsi riskini tənzimləyir. Bankın İdarə Heyəti Bankın cari maliyyə vəziyyətinin monitorinqini aparır, Bankın ədalətli dəyərin faiz dərəcələrinə həssaslığını və onun Bankın gəlirinə təsirini qiymətləndirir.

Kredit riski

Bank o zaman kredit riskinə məruz qalır ki, bu zaman maliyyə alətinə sahib olan bir tərəf öhdəliyi yerinə yetirmir və nəticədə bu, digər tərəfə maliyyə itkisinə səbəb olur. Bank bir müştəri və ya bir qrup müştərilərlə bağlı üzərinə götürdüyü risk məbləğlərinə hədlər qoymaqla kredit riskinin səviyyələrini strukturlaşdırır.

Müştəri tərəfindən kredit riskinin dərəcələri üzrə hədlər Müşahidə Şurası tərəfindən ildə iki dəfə yoxlanılır və təsdiq edilir. Hər bir müştəriyə yeni kredit ayrılanda bu hədlər nəzərdən keçirilir. Kredit Komitəsi məhdudiyətlər də dəyişikliklər edə bilər lakin bu dəyişikliklər Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Lazım olduqda və ümumiyyətlə bir çox kredit ayırmalarında Bank girov və korporativ təminatlar götürür. Kredit riskləri mütəmadi olaraq yoxlanılır və təminat olmadıqda isə ildə bir dəfə və ya daha çox yoxlanılmalıdır.

Kreditə genişləndirmək öhdəlikləri kreditin istifadə olunmamış hissələrinin kredit, təminat, ya da akkreditiv şəklində təmsil olunmasıdır. Balansdankənar maliyyə alətlərinin kredit riski qarşı tərəfin müqavilənin şərtlərini yerinə yetirmək iqtidarının olmaması sayəsində itkilərin meydana çıxması kimi müəyyən olunur. Kreditin genişləndirilməsi öhdəliklərinin kredit riski ilə əlaqədar olaraq Bank ən çoxu ümumi istifadə olunmamış öhdəliklərin məbləği miqyasında itkilərə məruz qala bilər. Bununla belə, itkinin təxmini miqdarı ümumi istifadə olunmamış öhdəliklərdən az olur, çünki kreditin genişləndirilməsi barədə bir çox öhdəliklər xüsusi kredit standartları şamil edilən müştərilərdən asılı olur. Bank şərti öhdəliklərə balans hesabının maliyyə alətlərinə tətbiq etdiyi eyni kredit siyasətini tətbiq edir. Bank kredit öhdəliklərinin ödəniş dövrünə də nəzarət edir, çünki uzunmüddətli öhdəliklər ümumən qısamüddətli öhdəliklərə nisbətən daha yüksək kredit riski daşıyırlar.

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

Coğrafi təhlil

Aktiv və öhdəliklər coğrafi cəhətdən aşağıdakı kimi cəmləşmişdir:

	Azərbaycan	Digər qeyri- İƏİT ölkələri	İƏİT ölkələri	31 dekabr 2006-cı il Cəmi
AKTİVLƏR				
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıq vəsaitlər	4,501,169	-	-	4,501,169
Banklara verilmiş kreditlər və avanslar, xalis	631,496	54,710	20,498	706,704
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	23,641,898	-	-	23,641,898
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	269,341	-	-	269,341
Satıla bilən investisiyalar	200,000	-	-	200,000
Sair aktivlər	35,113	17,655	26,119	78,887
CƏMİ AKTİVLƏR	29,279,017	72,365	46,617	29,397,999
ÖHDƏLİKLƏR				
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	3,991,987	-	-	3,991,987
Müştəri hesabları	16,468,237	-	-	16,468,237
Cari mənfəət vergisi öhdəlikləri	160,444	-	-	160,444
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	8,362	-	-	8,362
Digər öhdəliklər	365,245	-	-	365,245
CƏMİ ÖHDƏLİKLƏR	20,994,275	-	-	20,994,275
XALIS BALANS MÖVQEYİ	8,284,742	72,365	46,617	

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı)
MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Yeni Azərbaycan Manatı ilə)

	Azərbaycan	Digər qeyri- İƏİT ölkələri	İƏİT ölkələri	31 dekabr 2005-ci il Cəmi
AKTİVLƏR				
Nağd pul və Azərbaycan Respublikasının Milli Bankındakı qalıq vəsaitlər	3,478,648	-	-	3,478,648
Banklara verilmiş kreditlər və avanslar, xalis	478,730	136,200	209,800	824,730
Müştərilərə verilmiş kreditlər və avanslar, xalis	14,389,769	-	-	14,389,769
Əsas vəsaitlər və qeyri-maddi aktivlər, xalis	248,346	-	-	248,346
Digər aktivlər	76,595	69,800	-	146,395
CƏMİ AKTİVLƏR	18,672,088	206,000	209,800	19,087,888
ÖHDƏLİKLƏR				
Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər və avanslar	3,202,976	-	-	3,202,976
Müştəri hesabları	11,150,319	4,800	49,600	11,204,719
Cari mənfəət vergisi öhdəlikləri	3,736	-	-	3,736
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	26,254	-	-	26,254
Digər öhdəliklər	77,528	-	-	77,528
CƏMİ ÖHDƏLİKLƏR	14,460,813	4,800	49,600	14,515,213
XALIS BALANS MÖVQEYİ	4,211,275	201,200	160,200	